



Nəriman Fərman

Nə yaşadı ki... Cəmi altmış bir il. Amma nələr yaratmadı bu altmış bir ildə... Yaşasaydı daha nələr yazıb-yaradardı...

Onunla son dəfə 1995-ci il noyabrın 5-də ikimiz de doğması olan Eldar müəllimin övladının toy məclisində görüşmüdüdük. O, toyda ibretmiz çıxışıyla gəncləri təbrik edib, onlara xeyir-dua verdi. Həmin gün İsi müəllim nədənse mənə fərqli -xeyli pərişan və bənizi solğun görünürdü. Amma o, meclisin ümumi ruhuna uyğun şəhərəməmədən dərhal yanaşı yazıçı doğulub, boya-başa çatlığı, tozlu-torpaqlı doğma yurdu Ağcabədini də unutmur. Hər xırda detalları nəzərdən qacaqmamaqla oranın tablosunu yaratmağa çalışır. Oraların nəyində yazır? Hər şeyində: rayonun mərkəzindən axıb gedən suyu lilli Qobusundan, "Qoç heykelindən", Vəzirin həmişə haylı-küülü "Gündüşməz" çayxanasından, eyri-ürrü dolanbac küçələrindən, samanlı ciy kərpic evlərindən, həmin evlərin kol-kosla, qar-qamışla əhatələnmiş həyətlərdən, şər qarışında sarımtıl ağıcaqanadaları qovmaq üçün həmin həyətlərde yandırılan təzəklərdən havaya qalxan boz, göyəmtül tüstüsündən, cinciramaşların yekşənek səsindən, narıncı çiçəkli yulğunundan, etirli yovşanından və sair və ilaxır. Bunlar "Quyu", "Dəde Palid", "Küçələru saşmışım", "Çəhrayı dəftər" povestlərində böyük məhəbbətə vəsf edilib.

Ancaq tale ele getirdi ki, həmin ərefədə onuna görüsü bilməmişdim. İsi müəllim isə o görüşdən sonra, aradan heç bir ay keçməmiş, 1995-ci il dekabrın 4-de qəfil ürək tutmasından dünyasını dəyişdi. Onun ölümü ədəbiyyatımız üçün, 15 ilə 15 yaşlılar üçün, doğmaları üçün böyük itki idi.

Onu yaxından tanıyanlar deyirdilər ki, İ.Məlikzadə yazıçı olmasaydı, aktyor olardı. İnandırıcıdır. Ancaq o zaman barmaqla sayılan meşhur "altmışçılar"ın sayı bir nəfər də az olardı. Yaxşı ki, o, yazıçı olub, hekayələr və povestlər ustası kimi bir-birindən maraqlı, rəngarəng xarakterli obrazlar yaradıb. İndi arxayınlıqla demək olar ki, onun sözünün ömrü, öz ömründə fərqli olaraq uzunömürlü oldu... Bunu onun ölümündən otuz il ötməsinə baxmayaraq, oxucu sayının günü-gündən artması deməyə əsas verir.

Bələ bir fikir var ki, yazıçı əsərlərində, əsasən, özünü yaradır. Bu, müəyyən mənəda belədir. İsi müəllimin tədqiqatçısı, hörmətli professor Vaqif Yusifli yazır ki, "İ.Məlikzadənin "İki günün qonağı" povestindəki mühəndis İslam ələ Əsinin özüdür". Adı çəkilən povestdə müəllif özünü mühəndis İslam, atası Abbas əmini Eyvaz, anası Zəriş xalanı Əfruz obrazlarında təqdim edir. İ.Məlikzadə həmin obrazların geyim-keçimlərini, dənişq və davranışlarını, sıfat cizgilərini elə canlı, elə təbii göstərib ki, onlarla yaxın qohum və qonşu olduğunu Vəqif Yusiflinin bu sözlərini təsdiqləmə borcluyam. O əsər, doğrudan, da İsi müəllimin avtobiografiyasıdır.

Ancaq bu fikirləri yazıçının "Gümüşgöl əfsanəsi" povestinin əsas qəhrəmanı Orxan haqqında söylemək olmur. Orxan heç kəndə fermanın fərqini də bilmir. Orxan "Çanاقqala"da xalça Ağabəyimi axtaranda ucqar bir yerde üç-dörd yasti-yapalaq ev, bir-iki tövərubaşın ortası gicişirdi...

-Bura kənddir?
-Bura fermadır, mal ferması - cavabını alır.

Bu epizodda Orxanı heç qınamaq da olmur. Axi, Orxan Bakıda - içərişəhərdə doğulub, orada boy-aşa çatıb. İsi isə kəndə yaxşı bəled olduğundan kəndə fermanın fərqini yaxşı bildirdi. Odur ki, bu obrazı İ.Məlikzadənin prototipi hesab edənlərin fikirləri ilə razılaşmışram. Bu başqa məsələ ki, yazıçı özü yaratdığı obrazları qəhrəmanları bir növ özünükileşdiriyindən o, qəhrəmənlərdən və ya bir neçəsində öz xarakter çizgilərini vərə bilər. Bu, əlbəttə, bütün yaradıcı adamlara xas olan cəhdətdir. Ancaq müəllifin yaratdığı her qəhrəman onun özü ola bilmez.

Mən onun yaratdığı obrazların prototiplərinin bəzilərini yaxından tanıyalıram. Məsələn, "Qatarda" hekayəsindəki Dadaşovun prototipi - Ağcabədə, bazarın giriçəyində çəkmeçi köşkü olan pinəci Sabirdi. "Evin kişisi"ndə

Rəngarəng xarakterlər ustası

Mikayılın prototipi - qonşumuz kor Solṭan, "Küçələrə su səpmişəm" dəki ocaqçı Xəlil - qonşumuz Həsən, Çərkəz isə - qohumumuz Namaz kişidir. Onları görəndən sonra həmin əsərləri tekrar oxumuşam. Əmin olmuşam ki, fikirlərimdə yanılmamışam. Mübaliğəsiz deməliyəm ki, İ.Məlikzadənin qələmində həmdə mahir bir rəssamın əsrarəngiz firça qüdrəti var idi. Çünkü o qələm-fırça həmin qəhrəmanları ayrı-ayrılıqla öz xarakterine uyğun ele boyayır ki, oxucu sanki onlara canlı tamaşa edir.

Bununla yanaşı yazıçı doğulub, boy-aşa çatlığı, tozlu-torpaqlı doğma yurdu Ağcabədini də unutmur. Hər xırda detalları nəzərdən qacaqmamaqla oranın tablosunu yaratmağa çalışır. Oraların nəyində yazır? Hər şeyində: rayonun mərkəzindən axıb gedən suyu lilli Qobusundan, "Qoç heykelindən", Vəzirin həmişə haylı-küülü "Gündüşməz" çayxanasından, eyri-ürrü dolanbac küçələrindən, samanlı ciy kərpic evlərindən, həmin evlərin kol-kosla, qar-qamışla əhatələnmiş həyətlərdən, şər qarışında sarımtıl ağıcaqanadaları qovmaq üçün həmin həyətlərde yandırılan təzəklərdən havaya qalxan boz, göyəmtül tüstüsündən, cinciramaşların yekşənek səsindən, narıncı çiçəkli yulğunundan, etirli yovşanından və sair və ilaxır. Bunlar "Quyu", "Dəde Palid", "Küçələru saşmışım", "Çəhrayı dəftər" povestlərində böyük məhəbbətə vəsf edilib.

i.Məlikzadə hərdən öz qəhrəmanlarını mənsub olduqları bölgələrin şirin lehcəsində danişdirməq yanaşı, onların anadangəlmə yaxud, sonradan qazanılmış vərdişlərini də göstərir. Məsələn, "Gümüşgöl əfsanəsi"ndə Ağazəki bu və bu kimi suallarla "Xaloğlu, de görüm, Birinci Dünya mühəribəsində neçə Qarabağ atı iştirak edib?", "Teymur-ləngin topal ayağı sağlam ayağından ne qədər qısa idi?" və s. "qatı açılmış" suallarına cavab tapmayanlara Ağazəki: -Savadlı olmaq, institut qurtarmاقnan dögül. Diplom almağa nə var? -kimi cavabları ilə diqqəti cəlb edir. Yaxud "Gel qohum olaq" əsərindəki usta Qarabala ilə iş icraçısı Ədalətin arasında işlənən deyimlər: "Ə, mənə "Qaradolaq" Qarabala deyərlər ha", "Ə, lələ, mənə də gəncəli balası Ədalət deyərlər, ə" və s. kimi ifadələr İ.Məlikzadə dilinin necə zəngin olduğunu göstəridi. Yaxud, "Dəlaşaların novruz bayramı"ndakı dəye Nəsibin hirsənəndə başının ortası gicişirdi...

Yazıçının "Qatarda" hekayəsində Sabit Mirzənin müəllimi olan Məmməd Qayanın dilindən oxuyur: "Rastlaşığınız adamların yanından biganə ötməyin. Onların danışığına, davranışına fikir verin." Yazıcı özü Məmməd Qayanın dediyi bu sözlərə həyatda tam əməl edib. O, insanların yanından neinkı bigane ötməyib, hətta onların daxili alemə bələd olmayı da bacarıb. Yazıçının qızı Xatire xanım danışır ki, usaq vaxtı atam bizi gəzməyə aparanda, bizim gəzmək vaxtımızdan kəsib hərdən dayanıb nəyəsa, kimesə diqqətə baxmağının səbəbini sonralar başa düşdüm. Heç dəmət atam o anda gələcək əsərlərinin detallarını, obrazlarını axtarırmış. Düşünürüm ki, o tək övladlarının gəzmək vaxtından kəsməyib. Bütün yaradıcı adamlar kimi o da özünün istirahətindən, yuxusundan kesdiyi günlerin sayı çox olub. Nəticəsi isə bizləre yadigar qoyub getdiyi əbədiyyaşar, müxtəlif xarakterli, rəngarəng obrazlar oldu. Onun pəncərəsindən sübhə qədər işad süzüldüyü çok görmüşəm. İ.Məlikzadə 1987-ci ilin oktyabrında valideyn qayğılarından mehrum olan, internat məktəbində təhsil alan acı taleli usaqlarının həyatından bəhs edən məşhur "Dəlaşaların novruz bayramı" povestini bir həftəyə yayıb tamamlığından dəqiq biliyəm. O, bu müddəti özü səhərbətlərinin

birində demişdi. Sonra müellifin sözügedən povestinin əsasında yazdığı ssenariyin qəlbəri riqqətə getirən "Pəncəra" filmi çəkildi. Povestdə sözügedən internat məktəbində bir müddət oxuduğumdan və bu mühiti yaxşı bildiyimdən povest mənə çox təsir etmişdi. Çünkü yazıçı o internatın abi-havasını elə dəqiqliklə təsvir etmişdi ki, inanmasında fikirləşmişdim ki, yəqin İsi müəllim da vaxtı ilə bu internat məktəbində oxuyub. Bu fikrimi və povest haqqında təessüratlarımlı İ.Məlikzadə ilə görüşəndə ona bildirdim.

Sözarası ona dedim ki, İsi müəllim, siz internatda oxumamısınız, ancaq oranın abi-havasını, o usaqların ağrı-



acısını, arzu və isteyini, onların həyatını olduğu kimi elə real, elə təsirlili təsvir etmisiniz ki, təsirlənib kövrəmişəm. Doğrusu, əsərə görə hələ də heyətdəyəm. Necə olub ki, orada baş verən hadisələri əsərdə belə dəqiqliklə vərə bilmisiniz?

i.Məlikzadə cavabında dedi: - Təsadüfən, internatın yanından ötdürdüm (Həmin internat məktəbi Şuşada yerləşirdi - N.F.). Gördüm ki, bir adam internatın hasarlanmış divarına səyəkenib fikrə gedib. O, yaman pərişan və dalğın görünürdü. Gözləri yol çekirdi, elə bil harasa lap uzaqlara baxındı. Dayanıb bir xeyli ona baxdım. Birdən o, elə bil yuxudan oyandı. Mənə baxdım. Yaxınlaşış ona salam verdim. Ədəblə salamı alı. Xeyli səhərbət etdik. Məlum oldu ki, həmin şəxs vaxtılıq buranın sakını olub, orta təhsilini bu internat məktəbədə başa vurub. İndi başqa respublikada yaşayır. Hər il gəlməsə də, bir neçə iləndən bir buraya gelib, o günleri xatırlayıır. Onun dedikdərini əsas götürmüşəm.

Bax, İ.Məlikzadənin istədədi, nəhəng yazıçı olmasının səbəbi bu idi. O, bu epizoddan qısa müddətdə sanballı bir əsər yaratmışdı. Buna görə də İ.Məlikzadə rəngarəng xarakterli obrazları yaratmaq sahəsində əsl ustad idi.

"Alovlu Qış" romanında qoyulan məsələ çox ciddidir. Əsərdə təsvir edilir ki, inqilabdan sonra Azərbaycanın ucqar kəndlərinin birində - Daşlıda taun xəstəliyi təşyanıb, insanlar qırılır, kənd vahimə içərisindədir. Romanda bu ölümsəçən yoxluğunu xəstəliklə ölüm-dürm mübarizəsi aparan həkimlərin və aidiyatlı işçilərin fədakarlığından bəhs edilir. Bu çətin mübarizə öz bəhrəsini verir. Həkimlər az itkilərlə bu dəhşətli xəstəliyin qarşısını almağı bacarırlar. Daşlıda həyat yavaş-yavaş qaydasına düşür...

i.Məlikzadənin yazılarını oxunaqlı edən onun yazıçı təxəyyüldən başqa, yazılarına həm də təbiətindən gelən duzlu yumorunu, düşündürүcü ironiyalarını qatması idi. Bu məziyyətlər, demək olar ki, müəllifin bütün yaradıcılığından, o cümlədən, "Alovlu qış" romanından da qırmızı xətt kimi keçir. "Alovlu qış" romanında da müəllif yaradıcılığına xas olan incə bir humor və xəfi bir ironiya hiss olunur. Romandan bu hissəyə nəzər salaq :Şura sədri Yavərin həmişəki kimi işi başından aşır, qapı açılır, Mehrali ile Seyfulla içəri girir. Məlum olur ki, Seyfulla Mehralinin da-

nasını kəsib xeyli vaxtı etə həsret qalan ailəsinə yedidir. Mehralinin tələbi isə Seyfulladan dananın əvəzini qaytarmaqdır. Əks təqdirdə bunu Seyfullaya halal etməyəcəkdir. Sədr məsələni yarıyumor, yarıironiya şəklində belə bir "sülhə" həll edir. Sədr Mehraliya belə deyir:

- Mehrali, tutalıñ ki, dananı halal etmedin, vaxt geldi hər ikiniz köcdünüz o dünuya, orda da inkir-minkir Seyfullanın ağızını-burnunu əzidi, dananı alıb verdilər sənə. Camaat kefdə-məqədə, sən isə yedeyində dana gedirəcəksən. Heyvan da cənnətin gül-ciceyini basıb yeyer, səni biabır edər. Ona görə da seni o dünüyadan qovarlar.

Müəllif bu hadisəni və Daşlı kəndindən həmin müdhiş qara günlərini elə reallıqla eks etdirmişdir. Onun qəhrəmanları sadə, imkansızı mənvi cəhətdən zəngin, imkanlısı rəhimli, el-əbanın xeyir-sərinə yaranan, borc alıb qonaq sūfrə açınlardır. Bir sözə, onlar Azərbaycanın mənvi mentalitetinin daşıyıcılarıdır.

"Talisman" hekayəsində məlum olur ki, yük maşını sürücüsü Binnət kənddə - Alpout yolunda təsadüfən qəza törədib. Ağarəhim müəllimin təzə "Juqılı"ını vurub, min manat xərcə düşüb. Binnət isə bu məbleğə ödəməyə imkanı yoxdur. Binnət Ağarəhimini evinə aparır. Bu xəberi eşidən Binnətin böyük qardaşı traktörçü Əfəndi haya gelir. O, bu məbleğə ödəmək üçün yollar arayır: evində xalı-xalçanı, Binnəti həyətdəki inəyini, bacısının evindəki ehtiyatlarından sabah bazarca çıxırb satmağa hazırlaşır. Buna görə də Ağarəhim müəllimdən bir gün gözleməni xahiş edir. Ağarəhim müəllim qonaq qaldığı bu evde ailənin imkansızlığını bilib, ürəyi yumuşalır və səhərə kimi yata bilmir. O, səhər açılmamış obşadannan durur. Binnəti narahat etməden xəlvəti əzilmiş "Juqılı"nın oturur. İşə çatmaq üçün maşının sürətini artırıb Bakıya yola düşür. Göründüyü kimi, bu hekayədə mənvi saflıq, temizlik, səmiyyət kimi insani xüsusiyyətlər öz ekinci tapıb.

"Cehiz güzgüsü" hekayəsində isə hadisələr belə cərəyan edir. Qızının toyna bir həftə qalsa da, Abdulla yaşıdı, işi ve digər iki qonşu rayonu axtarsa da, qız üçün cehiz güzgüsü təpə bilməyib hirsələr: - Day güzgü zad axtaran deyiləm"- deyir.

Qonşusu və qohumu Nəsir isə: - "Güzgü mənim boynuma"- deyib təyyarə ilə Bakıya uçur. Səhərisi gün güzgü alıb, avtobusa əyələşib rayona qaydır. Güzgü qırılar deyə ehtiyatlanıb güzgü Nəsir sinəsinə sixib dörd yüz kilometr yolu yerində durmadan beləcə gəlir. Rayona çatıb avtobusdan düşmək istədikdə əl-ayağı keyidiyindən güzgü düşüb qırıllar. Əlibəs eve gelməyi isə özüne şikayıldır. Nəsir, bu deyə də qatarla bilet alıb, elə həmin gün güzgü almaq üçün yenə Bakıya yola düşür.

Səmiyyətə və saflıqla dolu obrazlar bəzən oxucuya avam görünür. Bele görünən də, ancaq onlar mənviyyatca saf və pakıdır, sadəlövdürler. Onlar oxucunu təsirləndiririb kövəldir də, üzlərinə təbəssüm də getirir.

i.Məlikzadə 50-ye yaxın hekayənin, 20-ye yaxın povestin, bir neçə romanın müəllifidir. Düşünürəm ki, onun əsərlərinin hər biri ayrı-ayrılıqla araşdırılabilir.

i.Məlikzadə ədəbiyyat sahəsində qırı il külüng vurdu. Özü də hay-küysüz, sakit, təmkinli olaraq... Ancaq təssüflənirsən ki, bu xidmətləri yetərinə dəyərləndirilmədi.

Ruhun şad, məkanın cənnət olun, Ustad!